



“Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var”.



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 21 yanvar 2023-cü il №5 (2717) <https://mod.gov.az> Qiyməti 30 qəpik

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin 33-cü ildönümünü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib



Qanlı 20 Yanvar faciəsinin 33 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzün Günündə Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.

Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qanlı Yanvar hadisələrindən 33 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsinə daha ucadan bəyan etmişdi. Düz 33 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağır-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nöqərlərinə dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin

Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, özəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların həlak ol-

dəliyinə gəldi, Qanlı Yanvar qırğını törədənəri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və

Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillə-



ması ilə nəticələndi. Sanki, bunları görməyən Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yene də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.

Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev onlardan fərqli olaraq, həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayən-

məsinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyini yenidən qaydışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlerin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzün Günü elan edildi.

Azərbaycan xalqı hər il 20

Yanvar faciəsinin təmin olunması istiqamətində müəmmədi tədbirlər həyata keçirilib. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncam və fərmanlar verib. Bunun nəticəsidir ki, şəhid ailələrinin sosial təminatı ildən-ildə daha da möhkəmləndirilir.



Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşılan fotonun üzərində "20 Yanvar - Allah bütün şəhidlərimizə rəhmət eləsin!" sözləri yazılıb.

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

20 Yanvar faciəsinin günahsız qurbanlarının aziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Mehriban Əliyeva
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: "20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".



Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri



Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb.

Davosda dövlətimizin başçısı Niderlandın "Damen Shipyards Group" şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen, "CISCO" şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix, "Fortescue Future Industries" şirkətinin sədri Endrü Forest, "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, "Kromatix SA" şirkətinin baş icraçı direktoru Rafik Hanbali, Davosda "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolat, "Carlsberg Group" şirkətinin prezidenti və baş icraçı direktoru Kes t'Hart, BP Qrupunun baş icraçı direktoru Bernard Luni, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riçterink, "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani, Monteneqronun Baş naziri Dritan Abazoviç, Dünya İqtisadi Forumunun sədri Klaus Şvab, Avropa İttifaqının (AI) büdcə və administrasiya üzrə komissarı Yohannes Han, Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç və Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşüb.

Görüşlər zamanı bir sıra məsələlər müzakirə olunub və qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

Müsahibə zamanı dövlətimizin başçısı müxbiri maraqlandıran sualları cavablandırıb.

Səfər çərçivəsində Azər-

baycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Litva Respublikasının Prezidenti Gitanas Nausėda ilə görüşü olub.

Görüşdə Litva Prezidenti Gitanas Nausėda Azərbaycana ötən illik səfərini məmnunluqla xatırlayıb, səfər əsnasında ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına dair Prezident İlham Əliyev ilə geniş müzakirələr apardığını qeyd edib. Prezident Gitanas Nausėda Prezident İlham Əliyevi Litvaya səfərə dəvət edib.

Səfərə dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı Litva Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Söhbət əsnasında regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normalaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Ermənistanın beynəlxalq iticimaiyyəti çəşdirmə məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini deyib. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.

Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silahsursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı da fikir mübadiləsi aparılıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə təşkil olunan Avropa İttifaqı-Azər-

baycan-Ermənistan üçtərəfli formatının Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması baxımından əhəmiyyəti qeyd edilib.


Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rolunu vurğulanıb. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanmış Sazişin əhəmiyyəti qeyd edilib.

Sonra Davos Dünya İqtisadi Forumu çərçivəsində "Yeni enerji reallığının istiqamətləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəyirmi masada iştirak edib.

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşü olub.

Görüşdə Prezident İlham Əliyev Latviyaya səfərlərini məmnunluqla xatırlayıb və Prezident Egils Levitsi Azər-



kə olaraq Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında mühüm nəqliyyat daşımalarının həyata keçirilməsində önəmli rolunu vurğulanıb.

Görüşdə Latviya ilə Azərbaycan arasında BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də qeyd olunub. Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi fəaliyyətini xüsusi qeyd edib.

Prezident Egils Levits,

rin Sizinlə başlayım, cənab Prezident. Sonra isə sözü sizə verəcəyəm, cənab Baş nazir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Düşünürəm ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqi isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Azərbaycanın bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükəşirgə qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişləndirəcək və artıq bunun üçün vəsait ayrılıb. Çünki biz siz qeyd etdiyiniz səbəblərdən, mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcmi artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişməsinə müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istədim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada "vahid pəncərə" sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Çünki biz bu marşrutları digər marşrutların olmaması nöqtə-nəzərindən yox, kommersiya baxımından cəlbedici etməliyik. Yeri gəlmişkən görüşümüze başlayanda mən bizim boru kəmərinin istiqaməti üzrə əyləşdiyimizi gördüm.

(Ardı 3-cü səhifədə)



baycana səfərə dəvət edib.

Dəvəti minnətdarlıqla qəbul edən Prezident Egils Levits Azərbaycanın Latviyanın çox önəmli tərəfdaşı olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunulub. Latviyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini daim dəstəklədiyini qeyd olunub. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaz tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndirilib. Azərbaycanın Avropa İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi imkanlarının artacağı bildirilib, bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanmış Sazişin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycanın Orta Dəhlizdə yerləşən ölkə

həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təşəbbüslərə imza atıldığını bildirdi, xüsusilə COVID-19-a qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında iştirak edib.

Dövlətimizin başçısı panel iclasının moderatorunun suallarını cavablandırıb.

Moderator: Sözü əvvəlcə Prezident Əliyevə və Baş nazir Qaribaşılıya vermək istəyirəm. Bu yaxınlarda Orta Dəhlizlə bağlı ciddi çətinliklərə razılışmaların olduğunu gördük. Növbəti ildə və hətta ondan sonra bu məsələ ilə bağlı hökumətlərarası səviyyədə nəyi gözləyə bilərik? İcazə və-



Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri

(Əvvəli 2-ci səhifədə)

Moderator: Amma mən Çex Respublikasındanam.

Prezident İlham Əliyev: Xeyr, xeyr. Boru kəməri Azərbaycandan başlayır - Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa.

Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı **Yohannes Han:** Biz əks axın üzərində işləyirik. Çox sağ olun.

Moderator: Təşəkkür edirəm, çox sağ olun. Bunun bir makromenzərəsinə, cənab Baş nazir, Siz də verərdiniz.

Gürcüstanın Baş naziri **İrakli Qaribaşvili:** Ukraynadakı müharibədən sonra ölkələrin Orta Dəhliz layihəsinə marağı daha da artıb. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq bildirmək istəyirəm ki, bizim Azərbaycan, Qazaxıstan və Türkiyə ilə münasibətlərimiz mükəmməl səviyyədedir.

Moderator: Cənab Prezident, layihənin idarə olunması ilə bağlı Sizə qayıtmaq istədim, sonra isə cənab Baş nazir Sizə. Gələcəklə bağlı, eləcə də bazarla bağlı bəzi ideyaları paylaşa bilərsinizmi? Fikirlərinizi bilmək istədik. Sözsüz ki, bu, sadəcə, tunel deyil, həm də ola bilsin ki, xeyir gətirən və yeni regional bazarı formalaşdıran ekosistemdir.

Prezident İlham Əliyev: Bəli, mən Ebru xanımın fikirləri ilə tamamilə razıyam. Çünki o, həqiqətən də haqlı olaraq bildirdi ki, bu, sadəcə, dəhliz deyil və komissarın dediyi kimi, bu, tunel deyil. Bizim böyük gözləntilərimiz var. Sözsüz ki, bugünkü realitətlər fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Ümidvarıq ki, bu azad zona istehsal yerləri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq.

Biznes mühitinin təkmilləşdirilməsi, sözsüz ki, uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Burada tək cəmiyyətə deyil, həm də şirkətlərə deyil. Biz əvvəlcə - Baş nazir Qaribaşvilinin dediklərinə, ölkələr arasındakı əlaqələrə qayıdırdıq. Düşünürəm ki, bu, həqiqətən də unikal vəziyyətdir, zənnimcə global miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Yeri gəlmişkən, bizim bir neçə üçtərəfli



eməkdaşlıq formatımız var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Biz artıq bunun bəhrəsini görürük. Biz aydın görməyə başlamışıq ki, burada balans ehtiyacı var. Əlbəttə ki, biz enerji layihələrindən başladıq - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansını qorunub saxlanıldı. Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Beləliklə, düşünürəm ki, dəhlizin bu tərəfində bütün məsələlər həll olunub. Mən bir daha Ebru xanımın fikirləri ilə razılaşmaq istəyirəm ki, indi bizim ehtiyacımız olan, bütün iştirakçı ölkələrin - Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəflərin daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturunu yaradılmalıdır. Məsələn, biz Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına maliklik, dəniz limanımız var - Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu əlaqələri, bilirsiniz ki, onların öz aralarında yaxşı bağlantılar yoxdur. Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin nəqliyyat və Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz, həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik. Buna nail olmaq üçün əlbəttə ki, əks istiqamətdə biznes mühiti də bizim hədəflərimizə uyğun gəlməlidir.

Moderator: Cənab Prezident, burada olduğunuzdan istifadə edərək, əlbəttə ki, Sizdən konkret olaraq enerji barədə də soruşmalıyam. Çünki iclasımız internet üzərindən yayımlanır və biz ictimaiyyətə vəziyyətin nə yerdə olduğundan xəbər verməliyik. Vəziyyət nə yerdədir? Bilirəm ki, Avropaya enerjinin təchizatını artırmısınız. Mən hətta buna möcüzə deyirdim. Lakin bu il üçün və strateji olaraq növbəti onillik üçün həm qazla, həm də Azərbaycanın yaşıl enerji ilə bağlı planları haqqında düşüncələriniz barədə bizə məlumat verə bilərsinizmi?

Prezident İlham Əliyev: Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladım. Birincisi, hasilatın fiziki artımını, sonra səməreliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizə və onun Avropa bazarına ötürülməsini nəzərdə tuturam. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Otən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımızı nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonektoru keçən ilin sonunda açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Eyni zamanda, biz Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Biz

Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışırıq.

Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Baş nazir qeyd etdiyi kimi, keçən ilin dekabrında biz Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzaladıq və bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Hazır olduqdan sonra biz maliyyələşmənin strukturu barədə düşünəcəyik və əlbəttə ki, Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq. "Masdar"la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. "Fortescue Future Industries"lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycanı investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var.

Moderator: Təşəkkür edirəm, cənab Prezident, Sizə bir sualım da var. Bizim təxminən 3 deqiqə vaxtımız qalıb. Əlbəttə ki, bu, aktual məsələdir. Komissar, siz qeyd etdiniz, bir çoxları düşünür ki, iqtisadi inteqrasiya varsa, daha çox sabitlik, sülh var. Bizə Ermənistanla münasibətləriniz barədə danışa bilərsinizmi? Nə gözləməliyik? Sizin nöqtəyi-nəzərinizdən davamlı sülhə necə nail ola bilərik? Hazırda vəziyyət nə yerdədir?

Prezident İlham Əliyev: Bu haqda danışmaq üçün iki deqiqə yetərli olmayacaq.

Moderator: Hazırda vəziyyət nə yerdədir?

Prezident İlham Əliyev: Heç yerdə, çünki əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imza-

lamaqla bağlı təklifimizə cavab verməyib. Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğumu bilirəm. Ermənistanın burada olmasının səbəbi odur ki, bizim üçtərəfli eməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Mən dostum İrakli Qaribaşvilinin söylərini yüksək qiymətləndirirəm, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib və gürcüstanlı həmkarları da görüşdə iştirak edib. Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki eger 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində söylərini birləşdirsə, region daha təhlükəsiz olar.

Moderator: Azərbaycan ilə Gürcüstan arasında yükdaşımalar, nəqliyyat layihələri ilə bağlı Sizin ümumi fikrinizi bilmək istədim. Hansı yollarla?

İrakli Qaribaşvili: Biz Azərbaycanla birgə bir neçə layihədə eməkdaşlıq edirik. Bunlardan biri Qara dəniz sualtı elektrik kabeli layihəsidir. Buxarestdə biz - Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan müqavilə imzaladıq və anlaşdıq ki, bu dörd dövlətdən hər biri layihəyə yatırım edəcək. Biz Azərbaycanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini icra edirik. Bir neçə ay əvvəl Azərbaycan bu layihənin tamamlanması üçün əlavə vəsait ayırdı.

Mən, həmçinin Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərdən bəhs etmək istəyirəm. Bizim münasibətlər sınaqlardan çıxmış, etibarlı və güvənlidir. Biz birlikdə çox mühüm tarixi layihələri, neft-qaz layihələrini icra etmişik. İndi isə bu dəmir yolu layihəsini icra edirik. Gələcəkdə də bir çox layihələr icra edəcəyik.

Moderator: Cənab Baş nazir, Sizin fikrinizcə, perspektiviniz nədir? Biz uzunmüddətli sülhə necə nail ola bilərik? Eyni zamanda, bununla yanaşı, bilirəm ki, Sizin həm NATO, həm də Avropa İttifaqı ilə bağlı iddialarınız var idi. Bu barədə fikirləriniz nədir?

İrakli Qaribaşvili: Əvvəlcə, Azərbaycan ilə Ermənistan arasında münasibətlərə gəldikdə, Gürcüstan həqiqətən də neytral, qərəzsiz və obyektiv vasitəçidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, üçtərəfli görüşün təşkil olunması bizim də marağımızdadır. Çünki bu region bizə - Azərbaycana, Gürcüstana və Ermənistanla münasibətləriniz barədə danışıqların bir hissəsidir. Biz həqiqətən də bu regionu sülh, tərəqqi və sabitlik regionuna çevirə bilərik.



Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb



Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb.



Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.

General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.



İkinci Qarabağ müharibəsi zamanı qələbənin qazanılmasında mühəndis-istehkam hərbi hissələrinin şəxsi heyəti də fədakarlıq, igidlik nümunələri göstərdi. Onlar müharibədən sonra da azad olunmuş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının təmizlənməsində fədakarcasına çalışırlar. Görülən işlərin keyfiyyətinin artırılması məqsədi ilə Azərbaycan Ordusunun digər təminatları ilə yanaşı, mühəndis təminatı daha da yaxşılaşdırılır.

Azad olunmuş ərazilərimizdən minaların və partlamamış döyüş sursatlarının təmizlənməsində "N" hərbi



Təlim

İstehkamçılarımız ən gərəqli peşə sahiblərindəndirlər

hissəsinin mühəndis-istehkam bölüyünün də əməyi var. Peşələrinin özəl xüsusiyyətləri bölüyün istehkamçılarına xüsusi xidmət tərzini diqtə edir. Onlar xidmətlərinin özəlliklərini nəzərə alaraq ciddi və məsuliyyətli davranırlar. Həm də gərəqli bir sahədə çalışdıqlarını anlayır, başqalarına örnək olmağa can atırlar. Söhbət zamanı öyrənirik ki, bölmədə yetərincə təcrübəli, hazırlıqlı, bir sözlə, peşəkar zabit heyəti xidmət edir.

Həqiqətən, bölüyün xidmətindən aydın görünür ki, zabitlər qısa müddətdə əsgərlərə yüksək səviyyədə bilikləri aşılamağı bacarıblar. İstehkamçıların birbaşa ixtisas hazırlığıyla bağlı aparılan çalışmalarda yanaşı, burada məsələnin psixoloji tərəfinə də ciddi diqqət yetirilir. Seçdikləri sahədən irəli gələn tələblərə uyğun olaraq səbrli və dözümlüdür.

Müşahidə etdiyimiz bölüyün ixtisas dərində əsgərlər Qafar Qafarlı və baş istehkamçı əsgər Əzizağa Qoçəliyev şərti olaraq düşmənin piyada və tank əleyhinə minalanmış sahəsində zərərsizləşdirmə prosesini məşq etdilər və müasir mühəndis qurğularından istifadə bacarıqlarını göstərdilər. Əmin olduq ki, dərslər isteh-



kamçıların hazırlığını daima artırır, onların qazandıqları təcrübəni daha geniş tətbiq etməyə imkan yaradır.

Söhbət zamanı onu da öyrənirik ki, Əzizağa Qoçəliyev işğaldan azad olunmuş Ağdam şəhərinin minalardan təmizlənməsində fəal iştirak edib. Hərbi xidmətdə qazandığı nailiyyətlərə görə iki dəfə hərbi hissə komandiri tərəfindən fəxri fərmana layiq görülüb.

Əsgər Qafar Qafarlı isə işğaldan azad edilmiş ərazilərimizin tezliklə minalardan təmizlənməsi işinə onun da cəlb olunacağını və bu günü səbirsizliklə gözlədiyini deyir. Çünki dərslərdə və təlimlərdə mənimsədiyi nəzəri və praktiki biliklər ona bu imkanı yaradır.

Əsgərlərlə söhbət zamanı Aprel döyüşlərində ön sıralarda irəliləyən mühəndis-istehkam bölüyünün təlim meydançasını tərk edərkən gənc zabit Yusif Alquliyevin dediklərini xatırladım:

"Tezliklə Qarabağımızı erməni işğalçılarından azad edəcəyik, o zaman istehkamçıların qüvvə və bacarığına çox ehtiyacımız olacaqdır. Onu da yaxşı bilirəm ki, düşməni o əraziləri bizə abad, təhlükəsiz qoyub getməyəcək. Biz istehkamçılar üçün müharibə bitdikdən sonra da davam edəcək, o vaxta kimi ki, əbədi və əzəli torpaqlarımız erməni işğalının sonuncu nişanələrindən də təmizlənəcək".

Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"

Niderlandda ermənilərin növbəti təxribatının qarşısı alınıb

Niderlandda yaşayan Azərbaycan icması Almelo şəhərindəki "Hof 88" teatrında ermənilərin "45 gün: millət uğrunda mübarizə" sənədli filminin nümayişinin qarşısını alıb.

Diaspora İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirdilər ki, bu məqsədlə etiraz kampaniyasına başlayan soydaşlarımız bir həftə ərzində "Hof 88" teatrının elektron poçtuna məktublər göndəriblər. Eyni zamanda, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Ələkbər Mirhəşimli teatrın rəhbərliyi ilə əlaqə saxlayaraq, Azərbaycan icmasının bu məsələ ilə bağlı narahatlığını diqqətə çatdırıb.

Bundan sonra teatr rəhbərliyi sənədli filmin afişasını <https://www.hof88.nl> saytı üzvü elanlar hissəsindən çıxarıb. Lakin Niderlanddakı erməni icmasının sosial şəbəkələrdə filmin təbliğatına başlaması Azərbaycan icmasının etiraz kampaniyasının daha da gücləndirilməsinə səbəb olub.

Bu dəfə artıq teatr rəhbərliyi sənədli filmin nümayişinin dayandırıldığı barədə məlumat yayıb. Bu məlumat etirazçıların hər birinin elektron ünvanına da göndərilib.

"Hof 88" teatrının rəhbərliyi bu addımı indiki həssas durumda filmin nümayişinin doğru olmaması, Niderland Krallığında yaşayan Azərbaycan icması üzvlərinin çoxsaylı məktub və etirazının nəzərə alınması ilə izah edib. Teatr rəhbərliyi, həmçinin filmin məzmununun nəzərə alınmadan nümayiş planına salınmasına görə Azərbaycan icmasından üzr istəyib.

Qeyd edək ki, ötən ilin dekabrında britaniyalı rejissor, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Heston tviter mikrobloqunda ərşəyə getirdiyi "sənədli film" in "Ən yaxşı sənədli film" nominasiyasında Oskar mükafatına namizəd olduğu barədə məlumat paylaşmış. O iddia edib ki, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi zamanı erməni insanların həkayələrindən bəhs edir.



Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib



Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar -

Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, Vətənimizin azadlığı,



müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehti-

ramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir.

Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Toplanışda çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov müdafiə naziri gene-

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir

ral-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq öten il ərzində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr barədə məlumat verib.

General-mayor E.Xəlilov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların uğurla davam etdirildiyini və bu islahatların Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.



İdarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib, cari il üzrə qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Toplanışda çıxış edən hərbi qulluqçular ordumuzun yüksək qabiliyyətinin daim yüksək səviyyədə saxlanması üçün kadr hazırlığı və kompleksləşdirmə üzrə həyata keçirilən fəaliyyətlər barədə məruzələrlə çıxış ediblər.

Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub



Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyyəv rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında səfərdə olub.

Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, səfərin proqramına uyğun olaraq əvvəlcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Heydər Əliyev Meydanı ziyarət edilib, xalqımızın Ümum-

milli Liderinin memorial kompleksinin önünə əkilmiş və gül dəstələri qoyulub.

Sonra nümayəndə heyəti Özbəkistan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasına gələrək hərbi

təhsil müəssisəsinin infrastrukturunu və tədris prosesi ilə tanış olublar. Nümayəndə heyətinə akademiyanın yaranma tarixi və əsas fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.

General-leytenant H.Piriyyəv akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Hərbi akademiyanın rəhbər heyəti ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təh-



sil, hərbi kadrların və ali hərbi təhsil müəssisələrində pro-

fessor heyətinin hazırlanması sahəsində təcrübə mübadiləsi aparılıb.

General-leytenant H.Piriyyəv "44 günlük Vətən müharibəsinin gələcəkdə çoxsaylı araşdırmaları" mövzusunda çıxışı akademiyanın professor-müəllim heyəti, təkmilləşdirmə kursunda təhsil alan birləşmə komandirlərinin müavinləri və dinləyicilərinin tərəfindən maraqla qarşılanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Mərkəzi Hərbi Dairəsinin Qoşunlarının komandanı general-mayor Oybəy Səyidov ilə də görüşüb. Görüşdə maraqlı məsələlər müzakirə olunub.





Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi həyata vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının da iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərgiləri nümayiş etdirilib.

Mərasimlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünyaya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib. Çıxış edən hərbi tarixi dövrdə milli-azadlıq uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.



keçmiş sovet qoşunlarının Bakı şəhərinə daxil olaraq əliyalın, dinc insanlara necə divan tutduğu göstərilirdi. Tankların və başqa zirehli texnikaların üzərindəki əli silahlı əsgərlərin evlərə avtomatlardan və pulemyotlardan atəş açdığı əks olunurdu. Bu həm də yetmiş il mövcud olmuş, milyonlarla günahsız insanın qanını axıtmış bir imperiyanın süqutuna gətirən prosesin başlanğıcı oldu.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə 20 Yanvar faciəsinin yaranma səbəbləri haqda da məlumat verildi. 1988-ci ildən erməni daşnakları tərəfindən irəli sürülən Azərbaycanın əzəli və əbədi ərazisi olan Dağlıq Qarabağın Ermənistanə verilməsi barədə sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Ermənilərin bu əsasız torpaq iddialarına cavab olaraq Azərbaycan xalqı sovet rəhbəri M.Qorbaçovdan təkidlə tələb edirdi ki, daşnakları baş tutmayacaq Qarabağ iddiasının

nına toplaşaraq dünyaya bəyan edirdi ki, sovet imperiyasının buxovlarından qurtulmağın zamanı çatıb. Azərbaycan bu yoldan heç nə döndərə bilməz.

Sovet hakimiyyəti xalqımızın müstəqillik və azadlıq ideyalarından döndərmək məqsədilə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə əliyalın öz haqqını tələb edən insanların üzərinə xüsusi təlim keçmiş qoşun yerdi. Yanvar faciəsi zamanı 147 nəfər qətl edildi, 744 nəfər yaralandı, yüzlərlə soydaşımız itkin düşdü. Buna baxmayaraq xalqımızın mübarizə əzmini qıra bilmədilər.

20 Yanvar faciəsindən otuz üç il keçir. Qədirbilən xalqımız hər il yanvar faciəsini ürək ağrısı ilə qeyd etsə də, həm də anlayır ki, bu bizim şərəf tariximizdir. Müstəqilliyimiz, azadlığımız uğrunda ölmə gedənlər ölməzliyə, əbədiyyətə, xalqımız isə azadlığa qovuşdu.

Heydər Əliyev adına Hərbi İnsitutda keçirilən tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyası ilə sona çatdı.

Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"

Azərbaycan Hərb Tarixi Muzeyində 20 Yanvar Ümumxalq Hüzün Gününə həsr olunan "20 Yanvar: Qanlı və şanlı tariximiz" adlı anım tədbiri keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, ictimaiyyətin nümayəndələri, faciənin canlı şahidlərinin və kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı etdilər.

Tədbiri açıq elan edən Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirdi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin qüdrətinin zəfər salnaməsidir. "20 Yanvar faciəsi SSRİ-nin dağılma prosesində baş verən, hədəfində insanlıq adına dəyərləri yox etmək olan ən qanlı hadisələrdən biridir. Xalqın küçələrə axışması, mitinqlərdə iştirak etməsi, milli birlik və bərabərlik adına verilən bəyanatı suverenlik və müstəqillik istəyini yetmiş il üyündə yaşatdığını bütün dünyaya göstərdi. O müdhiş gecədə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. 1990-

cu ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan Vətənimizin igid oğul və qızları xalqımızın tarixinə parlaq səhifə yazdılar...".

Muzey rəisi vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndeliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanı həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təşkilatçıların, günahkarların cəzalandırılmasını tələb etmişdi. "Ulu Öndər həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk siyasi qiymət vermişdir...".

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədləşdirmək məqsədilə Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldılmışdır. Həmçinin, Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərman ilə 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara

findən Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mürd oğul və qızlarının xatirəsinin dərin hörmət və ehtiramla yad edildiyindən söz açdılar. Bildirdilər ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Müstəqil Azərbaycan dövlətinin tarixində 20 yanvar faciəsi həm də mübarizlik, qəhrəmanlıq tarixi kimi xatirlənəcəkdir...

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olundu.

Kapitan
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"

Xalqımızın qan yaddaşına hopmuş 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdilər.

Ziyarətçilər məzarların üzərinə tər gül dəstələri düzdülər. Şəhidlər xiyabanını ziyarət başa çatdıqdan sonra hərbi hissədə faciəni əks etdirən şəkil və rəsm əsərlərindən ibarət sərgi keçirildi. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi sərgiyə hamı tərəfindən maraqla baxıldı. Zabıtlar çıxış edərək 20 Yanvar faciəsinin anılmasının bizlər



"20 Yanvar Şəhidi" adı verilmişdir.

Bu siyasəti Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev bu gün uğurla davam etdirir. 20 Yanvar şəhidi ailələrinin və yaralıların qayğıları daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır".

20 Yanvar faciəsi haqqında geniş məlumat verən muzey rəisi qeyd etdi ki, Müzəfər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Xalqımızın qəhrəman oğullarının hər an Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunu bir daha təsdiqlədi.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov, 20 yanvar İctimai Birliyinin sədr müavini Hikmət Ağayev, faciənin canlı şahidi Ruxsarə Cumayeva və başqaları çıxış edərək illərdir xalqımız tərə-

üçün olan əhəmiyyətindən, keçirilən silsilə tədbirlərin gənclərin yaddaşlarında dərin iz buraxmasından, vətənpərvərlik ruhunun tərbiyəsində əvəzsiz rol oynadığı haqqında ətraflı danışdılar.

Anım mərasimi Heydər Əliyev adına Mərkəzdə davam etdirildi. Mərasimdə zabıtlar və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra faciənin şahidləri acı xatirələrini iştirakçılarla bölüşdülər.

Çıxış edənlər dedilər ki, o günlər biz şahidlərin yaddaşından heç vaxt silinməyəcək. Sovet ordusu tərəfindən törədilən dəhşətli faciə üreyimizdə dərin yaralar açdı. 1990-cı illərin dəhşətli hadisələri bizi daha da gücləndirdi.

Anım mərasiminin sonunda vətənpərvərliyi tərənnüm edən şeir və mahnılar səsləndirildi.

Hüsnüyyə İDRİSOVA
"Azərbaycan Ordusu"



Mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

* * *

Həzi Aslanov adını Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnsitutda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə hərbi təhsil ocağında xidmət edən zabıtlar, kursantlar və başqa qonaqlar iştirak etdilər.

20 Yanvar faciəsinə həsr edilmiş qısametrajlı flim təqdim olundu. Filmdə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə tərəkən-dırnağa-dək silahlanmış xüsusi təlim

dan çəkirdisən. Lakin ermənipərəst sovet lideri ölkəni xaos, anarxiyaya sürükləyən hadisələrin qarşısını almaq əvəzinə daşnakların mövqeyini müdafiə edirdi. Sovet Azərbaycanına qarşı Moskvanın ögey münasibəti hiss olunandan sonra xalqımız milli azadlıq ideyaları ətrafında birləşməyə başladı. İmperiyaya və onun rəhbərliyinə qarşı ölkəmizin hər yerində etirazlar baş qaldırdı. Azərbaycan xalqının demokratiya, milli azadlıq uğrunda mübarizəsini boğmaq onu öz yolundan döndərmək istəyən imperiya rəhbəri və onun tərəfdarları Bakı şəhərinə qoşun yeritmək qərarı qəbul etdilər. Müstəqillik və azadlıq yolunu tutan yüz minlərlə soydaşımız "Azadlıq" meyda-



Azərbaycanın hərbi əməkdaşlıq və tərəfdaşlıq siyasəti uğurla davam etdirilir

Dünyada yaranmış mürəkkəb geo-siyasi vəziyyətin fonunda Azərbaycan Respublikasının xarici siyasət strategiyası milli maraqlarla yanaşı, regional və dünyəvi sabitliyin və təhlükəsizliyin təmini üzərində qurulmasını vacib şərtə çevirir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət konsepsiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan xarici siyasət Azərbaycanı beynəlxalq münasibətlər müstəvisində nüfuzlu söz sahibinə çevirir. Belə ki, bu gün Azərbaycanın regionda apardığı mehriban qonşuluq siyasəti, dünyada isə etibarlı əməkdaşlıq fəaliyyəti layiqincə təşkil edilir. Dövlət rəhbərliyi xarici münasibətlərin mühüm hissəsini tənzimləmiş strategiya üzərində qurur və beynəlxalq dayaqların möhkəmləndirilməsi üçün həyata keçirilən global layihələr dünyada ölkəmizin nüfuzunu daha da artırır. Xarici siyasətimizin qarşısında duran əsas vəzifə dövlətlərarası münasibətlərin bərabərliyi, qonşuluq və qarşılıqlı formada təşkilidir. Sevindirici haldır ki, son illərdə beynəlxalq aləmdə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olan ölkələrin sayı mühüm dərəcədə artıb. 44 günlük haqq savaşında qazanılan Böyük Qələbə, işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq və abadlıq işləri, beynəlxalq arenada cari geostrateji vəziyyətlə bağlı ortaya qoyduğumuz aşkar mövqeyimiz dünya ölkələrinin bizim ölkəmizə artan marağı və verilən dəyəri şərtləndirən amillərdir. Məlumdur ki, bu gün regionda Azərbaycanın razılığı və iştirakı olmadan heç bir layihənin həyata keçirilməsi mümkün deyil. Azərbaycan BMT-nin, Qoşulmama Hərəkatının, Avropa İttifaqının və digər dünya səviyyədə təşkilatların üzvü olaraq da qarşısında duran vəzifələri layiqincə icra edib, bu gün də edir.

Bunun nəticəsidir ki, Azərbaycan istər regional, istərsə də dünyəvi təhlükəsizliyin əldə edilməsində və enerji təhlükəsizliyinə nail olunmasında etibarlı tərəfdaş hesab olunur.

Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətləri

Digər sahələr kimi, beynəlxalq hərbi əməkdaşlıq da ölkəmizin ən əsas və vacib fəaliyyət istiqamətlərindən biridir. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi, bir sıra dövlət qurumları, xüsusilə Xarici İşlər Nazirliyi ilə sıx əlaqəli şəkildə hərbi əməkdaşlıq istiqamətində əlaqələrin və kommunikasiyaların qurulması işlərini həyata keçirir. Sözügedən fəaliyyətlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyasına, eləcə də dövlətin xarici siyasət kursuna uyğun təşkil olunur.

Beynəlxalq hərbi əməkdaşlıq üç əsas istiqamətdə aparılır: hərbi, hərbi-siyasi və hərbi-texniki. Adıçəkilən sahələrdə Müdafiə Nazirliyi və xarici dövlətlərin aidiyyəti hərbi qurumları, beynəlxalq təşkilatları müxtəlif tərəfli formatda görüşlər və tədbirlər həyata keçirir.

Beynəlxalq hərbi əməkdaşlığın qarşısında duran məqsəd və tapşırıqlar hansılardır? - Bu əməkdaşlığın məqsəd və tapşırıqları dövlətimizin milli maraqları, onun özünü müdafiə və xarici siyasəti ilə tənzimlənir. Belə ki, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi; beynəlxalq və regional təhlükəsizliyə töhfənin verilməsi; döyüş qabiliyyətinin artırılması, xarici ölkələrin orduları ilə qarşılıqlı uzlaşmanın təmin edilməsi və digər nəticələrə hesablanıb.

Hərbi sahədə əməkdaşlıq

Hərbi sahədə əməkdaşlıq - Azərbaycan Ordusunun döyüş və özünümüdafiə qabiliyyətinin (döyüş, əməliyyat və səfərbərlik hazırlığının) yüksəl-

Ümummilli Lider Heydər Əliyev:

Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir.

dilməsi, onun qorunub saxlanması, hər bəlinin və hərbi təhsil sisteminin inkişaf etdirilməsi, hərbi quruculuq sistemində müasir dünya təcrübəsinin öyrənilməsi, innovativ yeniliklərin ordumuzda tətbiqi, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi üzrə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatları ilə Müdafiə Nazirliyinin qarşılıqlı fəaliyyət istiqamətidir.

Sözügedən sahədə Azərbaycan Ordusunun region, Şərqi və Avropa ölkələri ilə geniş əlaqələri mövcuddur. Azərbaycan Ordusunun hərbi hazırlığını daim yüksək səviyyədə saxlamaq üçün, xüsusilə hərbi-elm və hərbi-təhsil sahəsində xarici ölkələrlə hərbi əməkdaşlıq böyük önəm kəsb edir.

Umumilikdə Azərbaycan Ordusu bu istiqamətdə dünyanın 38 ölkəsi ilə əməkdaşlıq edir. Bəzi ölkələrlə tədbirlərin daha effektiv planlanması və icrası üçün hər il Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər ölkələrin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq planları icra olunur.

Bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıq sahəsində də Azərbaycanın ən yaxın tərəfdaşı Türkiyə Respublikasıdır. Hərbi-elm və hərbi-təhsil sahəsində Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə geniş əlaqələri mövcuddur. Hər il Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin hərbi-təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə təhsil alır, həmçinin digər qısa və uzun müddətli ixtisas kurslarında iştirak edirlər. Xüsusilə müxtəlif təyinatlı birgə təlimlər, komando kursları, pilotsuz uçuş aparatlarının idarə olunması, həmçinin digər mövzular və ixtisaslar üzrə kurs və təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasında müstəsna yer tutur. Hər iki ölkənin hərbiçiləri həm Azərbaycanda, həm də Türkiyədə təşkil olunan müxtəlif miqyaslı təlimlərdə iştirak edirlər. Ötən ilin sonunda yüksək səviyyədə keçirilən "Qardaş yumruğu" təlimi də bu iki ölkə arasında dünyada analoqu olmayan birliyin, qarşılıqlı, müttəfiqliyin və yüksək səviyyədə qurulan əməkdaşlığın bariz nümunəsi oldu.

Əlavə olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Almaniya, Belarus, Bolqarıstan, Böyük Britaniya, Gürcüstan, İtaliya, Latviya, Litva, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Qırğızıstan, Rumıniya, Rusiya, Serbiya və Ukrayna ilə ikitərəfli əməkdaşlıq planları mövcuddur və sözügedən ölkələrlə birlikdə müxtəlif kurslar, konfranslar, təlimlər və digər zəruri tədbirlər planı həyata keçirilir.

Hərbi-siyasi sahədə əməkdaşlıq

Hərbi-siyasi sahədə əməkdaşlıq - Azərbaycan Respublikasının xarici və müdafiə siyasətinə uyğun olaraq, Müdafiə Nazirliyinin milli, beynəlxalq, regional və kollektiv hərbi təhlükəsizliyin, sabitliyin təmin edilməsinə, eləcə də beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə yönəlmiş fəaliyyətidir.

Müdafiə Nazirliyi Xarici İşlər Nazirliyi və digər dövlət qurumları ilə əlaqəli şəkildə, öz səlahiyyəti çərçivəsində dövlətin siyasi kursunu davam etdirir. Belə ki, mütəmadi olaraq Müdafiə Nazirliyinin rəhbər heyəti öz xarici həmkarları ilə həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənar görüşlər keçirir, regionda və dünyada baş verən prosesləri müzakirə edir və Azərbaycanın mövqeyini xarici həmkarlarının diqqətinə çatdırırlar. 2022-ci il ərzində Müdafiə Nazirliyinin rəhbər heyətinin xarici dövlətlərə ümumilikdə 12 səfəri reallaşmış. Xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin isə ölkəmizə 23 rəsmi və işgüzar səfəri baş tutub.

Hərbi-texniki sahədə əməkdaşlıq

Hərbi-texniki sahədə əməkdaşlıq - silah, döyüş texnikası və digər hərbi təyinatlı texnika, döyüş sursatı, yanacaq, ərzaq, əşya, mühəndis və digər bölmələrin hərbi təchizat və təminat vasitələrinin, iş və xidmətlərə olan ehtiyacların təmin edilməsi (istehsalı, alınması, hazırlanması, modernləşdirilməsi, təmiri və s.) sahəsində Müdafiə Nazirliyinin fəaliyyətidir.

Hərbi-texniki təminatının yüksək səviyyədə saxlanılması Azərbaycan Ordusunun qarşısında duran əsas tapşırıqlardan biridir. Bir sıra ölkələrdən silah və sursatın alınması tədarük olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan Ordusunun, xüsusilə Türkiyə və digər dövlətlər ilə hərbi-texniki sahədə əməkdaşlıq əlaqələri vardır. Sözügedən ölkələrdən müasir hərbi texnikanın tədarük olunması istiqamətində lazımi tədbirlər həyata keçirilir. Həmçinin qoşunların istifadəsində olan hərbi texnikanın modernləşdirilmə prosesinin aparılması istiqamətində fəaliyyətlər icra edilir və işçi qrupların görüşü təşkil olunur.

Yekun

Müasir, qloballaşan dünyada yeni çağırış və təhdidlərə hazır olmaq üçün, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də beynəlxalq əməkdaşlıq olduqca vacibdir. Bununla bağlı yaxın gələcəkdə xarici dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığın səmərəliliyinin daha da artırılması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Əlavə olaraq sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun nümayəndələrinin iştirakı ölkəmizin və ordumuzun əməkdaş və tərəfdaş imicinə müsbət təsir göstərən amillərdən biridir.

Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması və inkişaf etdirilməsi istiqamətində hərbi quruculuq işlərində müasir dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üzrə xarici dövlətlərin silahlı qüvvələrində və beynəlxalq təşkilatlarda tətbiq olunan yeni proqram və mexanizmlərin araşdırılması da ölkə rəhbərliyi tərəfindən seçilmiş prioritet istiqamətlərdəndir. Azərbaycan hər zaman regionda əhəmiyyətli tərəfdaş olaraq, dünya ölkələri ilə əlaqələrin genişləndirilməsində maraqlı olub. Belə ki, qurulan səmərəli əməkdaşlıqlar sayəsində Azərbaycan Ordusunda beynəlxalq təcrübənin öyrənilməsi və uğurlu tətbiqinə nail olmaq mümkündür ki, bu gün bu proses dövrün tələbləri əsasında inkişaf etdirilir. Bunun nəticəsi olaraq dünyada və regionda təhlükəsizliyin təmin olunmasına yönəlik keçirilən görüşlər və qurulan əlaqələr bu gün ölkəmizin də, ordumuzun da nüfuzuna müsbət təsir edir, dünya coğrafiyasında dövlətimizin hərbi-siyasi mövqeyini daha da gücləndirir.

**Baş leytenant
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"**

Xəbərlər: hadisələr, faktlar

ABŞ-ın müdafiə naziri Zelenskiyə böyük vədlər verib

ABŞ xarici tərəfdaşları Ukraynaya kömək etməkdə daha qətiyyətli olmağa çağırıb.



Bunu yanvarın 20-də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - "Ramştayn" formatının növbəti görüşündə ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Lloyd Ostinin sözlərinə görə, Ukrayna dünyanı ruhlandırır, Rusiya isə sursat çatışmazlığı və ağır döyüş itkiləri ilə üzlənib. Azad və suveren Ukrayna güclü dəstək aldıqda, Kreml bir neçə müttəfiqini yenidən təchiz etmək üçün kömək istəməlidir. Bu arada hətta İran və Şimali Koreya da Rusiyaya silah tədarükünü etiraf etmək istəmir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciətinə cavab olaraq Ostin bildirib ki, ABŞ ölkələrinin sərhədlərini güc yolu ilə dəyişdirilə bilməyəcəyi prinsipini dəstəkləməyə davam edəcək.

Prezident Volodimir Zelenski iclasda müttəfiqlərini Ukraynaya uzaqmənzilli raketlər və F-16 qırıcıları göndərilməsini müzakirə etmək üçün yeni "Ramştayn"ın toplantısını keçirməyə çağırıb.

Xatırladaq ki, bu günlərdə ABŞ Prezidenti Cozef Burayden Ukraynaya zirehli texnika və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, 2,5 milyard dollar dəyərində yeni silah partiyasının ayrılmasına dair sənədlər imzalayıb.

Rusiya silahlı qüvvələrinin yeni dairələri və korpusu yaradılacaq

Rusiya Federasiyası silahlı qüvvələrinin sayı 1,5 milyon nəfərə çatdırılacaq.

Rusiya müdafiə naziri Sergey Şoyqunun keçirdiyi müşavirədə bu məsələ müzakirə edilib. Silahlı qüvvələrin sayının artırılması silah təchizatı və infrastrukturun inkişafı ilə paralel həyata keçiriləcək. Nazir qeyd edib ki, 2023-2026-cı illəri əhatə edəcək proses çərçivəsində Rusiya silahlı qüvvələrinin komandanlığı müvafiq qərarlar qəbul etməlidir.

Bundan əlavə, müşavirədə Rusiya ordusunun yeni Moskva və Leningrad dairələrinin yaradılması, Kareliyada ordu korpusunun formalaşdırılması, Hərbi Dəniz Donanması, Kosmik Hava Qüvvələri və Strateji Təyinatlı Hava Qoşunlarının döyüş hazırlığının gücləndirilməsi barədə qərar qəbul edilib.

Ermənistanda 15 hərbiçinin ölümü ilə nəticələnmiş yanğının səbəbi açıqlanıb

Ermənistanda hərbi hissədəki yanğına kazarmanın qızdırılmasında qaydalara zidd olaraq benzindən istifadə edilməsi səbəb olub.



Bu barədə Nazirlər Kabinetinin iclasında ölkənin müdafiə naziri Suren Paşikyan bildirib.

Mühəndis-snayper kazarmasında yanvarın 19-na keçən gecə baş vermiş yanğın nəticəsində 15 hərbiçisi həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan üçünün vəziyyəti ağırdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, respublika prezidenti onun təklifi ilə ikinci ordu korpusunun komandanı Vaqram Qriqoryanın vəzifədən kənarlaşdırılması barədə fərman imzalayıb. Ermənistan müdafiə nazirliyi isə əlavə edib ki, ikinci ordu korpusunun bir sıra digər yüksəkrütbəli şəxsləri də vəzifələrindən azad olunub.

**AZƏRTAC-ın
materialları əsasında**



Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anma mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Şəhidlərimizin ruhuna dualar oxunub.

İyirmi Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərqi ilə tanışlıq olub.

Baş konsul Nuru Quliyev, Qars valisi Türker Öksüz və Qafqaz Universitetinin dosenti Yaşar Kop çıxışlarında keçmiş Sovet İt-

Qars şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb



tifaqi rəhbərliyinin 33 il əvvəl Azərbaycana qarşı törətdiyi hərbi cinayətin səbəb və məqsədlərindən bəhs ediblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə günahsız insanlara qarşı törədilən hərbi cinayəti tək-cə bir xalqa deyil, bəşəri


dəyərlərə və insan haqlarına qarşı təcavüz kimi dəyərləndirən çıxışçılar diqqətə çatdırıblar ki, Azərbaycan xalqı bu amansızlıqlara mətinliklə dayanaraq sınımayıb, əyilməyib. Əksinə Azərbaycan xalqı küçə və meydanlara axışaraq öz hüquq və azadlığını müdafiə edib, qəhrəmanlıq dastanı yaradıb. Ona görə də İyirmi Yanvar hadisələri Azərbaycan tarixində faciə olduğu qədər də qəhrəmanlıq salnaməsidir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi heyəti, Türkiyənin yerli hakimiyyət orqanlarının rəhbərləri, Qafqaz Universitetinin professor, müəllim və tələbələri mərasimdə iştirak ediblər.

Tarix mənəvi hazırlıq dərslidir

20 Yanvar hüzn gününə həsr olunan tədbirdən sonra kursantlarla söhbət etdik. Kursantların danışıqından savadlı hərbiçi kimi hazırlıqlı olmaları ilə yanaşı mənəvi-psixoloji vəziyyətlərinin səviyyəsinin yüksək olduğunu da hiss etmək olurdu. Onların səsinə inam da var, qürur da. Şübhəsiz ki, bu qürur Vətən müharibəsində zəfər qazanan hərbiçilərin davamçıları olmağın qürurudur. İkinci Qarabağ müharibəsində bu qüruru mövqə döyüşündə mühüm qələbə qazanmış əsgərlərin baxışlarında görmüşdüm. Onda döyüşçülərdən biri demişdi:

"Biz tarixi döyüşlərin işti-



dərin hüzn və ehtiramla yad edir. Həmin tarixdə bu kursantlar olmasalar da tarixi öyrənib, yaddaşlarına həkk ediblər:

Kursant İlkin Xəlilov:

- Atam deyirdi ki, Bakıda insanlar Azərbaycanın müstəqilliyi üçün mitinqə toplaşdı. Tələb tək-cə Ermənistanın törətdiklərinin qarşısının alınması ilə bağlı deyildi, həm də Azərbaycanın dövlət müstəqilliyinin bərpası idi. SSRİ hökuməti Azərbaycanda davam edən bu hərəkatı məhv etmək üçün müxtəlif üsullardan istifadə etsə də niyyətinə nail ola bilmədi. Onda daha ağır bir tədbir həyata keçirərək Bakıya qoşun yeritdi. Qanlı yanvar faciəsini törətdi. Bakının küçələri döyüş meydanına dönmüşdü. Sovetlər birliyinin göndərdiyi qoşun şəhəri küçələrində tanklarla dolaşır, qarşılara çıxan maşınları əzib keçir, misli görülməmiş vəhşiliklə qətləmlər törədirdi.


Kursant Rəmzi Bəşirov:

- Orta məktəbdə hər il 20 Yanvar haqqında ayrıca dərslər keçirdik. Müəllimimiz deyirdi ki, əhaliyə bu haqda informasiya verilməkdə. Ancaq Bakıya göndərilmiş qoşun komandanının əmri ilə televiziyanın enerji bloku partladıldı. Əhali də, mitinq iştirakçıları da Bakının küçələrini bürüyən ölümlərdən xəbərsiz oldu. Azgünlaşmış əsgərlər qarşılara çıxanları, qocaları, uşaqları, yaralıları köməyə tələ-

sən "Təcili yardım" maşınlarını güllələdilər. Şəhidləri xalq dəfn edib. Mitinqlərdə də minlərlə azərbaycanlı iştirak edirmiş, dəfndə də. Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edilib. İndi ora Şəhidlər Xiyabanıdır. Azərbaycan xalqı hər zamankı kimi həmin gün də, həmrəyliyi, birliyi nüməyş etdirdi. Qəhrəman xalqımız azadlıq naminə ölümün üstünə getdi. Mübarizələri ilə müstəqilliyimizin tarixini yazdılar.

Kursant Eldar Hüseynov:


- Televiziya verilişlərinin birindən eşitmişəm ki, "Zərbə" adı verilən bu əməliyyat ilə müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu Bakıya daxil olub. Nəticədə yüzlərlə insan öldürülüb, yaralanıb, qanunsuz olaraq həbs edilib. Bunlar sovet imperiyasının Azərbaycanı öz tərkibində saxlamaq istəyinə görə törədilmişdi. Ona görə də dünya ictimaiyyəti bu faciənin SSRİ-nin sonu olacağını demişdi. Ulu Öndər Heydər Əliyev onda Moskvada yaşayırdı. Faciənin səhəri günü Azərbaycanın Mos-



kvadakı daimi nümayəndəliyinin qarşısında faciəni törədənleri, onların timsalında İmperiyayı qınadı, günahkarların cəzalandırılmasını tələb etdi. Ən böyük günahkar İmperiya xisləti idi. Ulu Öndər ən böyük azərbaycanlı kimi yenə də

doğma xalqı ilə həmrəy olduğunu nüməyş etdirdi.

Kursant Sultan Əliyev:
- Yeddinci sınıfda oxuyurdum. Atam qonşumuzla söhbət edirdi. Onda bir faktı da xatırlatmışdı. İndi də yadımdadı: Britaniyanın



"The Guardian" qəzeti 1990-cı il yanvarın 20-də "Bakı küçələri uğrunda savaşı" başlığı ilə xəbər dərc etmişdi. Məqalədə deyirdi ki, Sovet qoşunları Azərbaycan millətçilərinə qarşı hücumu keçib: "Sovet tankları bu səhər tez-dən barrikadaları yararaq üsyançı Bakı şəhərinə daxil olublar. Milli hərəkatın nümayəndələrinin bildirdiyinə görə, onlar müqavimət göstərən hər kəsə atəş açıblar".

Doğrudan da, 20 Yanvar faciəsi müstəqillik mübarizəmizin tarixidir. Neçə-neçə igid oğul və qızlarımız adlarını bu tarixə qanla yazdılar. Şanlı Azərbaycan bayrağı müstəqil dalgaların deyə şəhidlik zirvəsinə ucaldı. Hamı bilir ki, bu bayraq bir daha enməyəcək. Azərbaycan əsgəri bu qətiyyətin əsgəridir. Hərbi qulluqların 20 Yanvar faciəsi haqqında dedikləri onları mənəvi hazırlığının, və yüksək döyüş hazırlığının davamıdır...

Əsgərlərlə bu söhbətimiz təsdiqlədi ki, tarix mənəvi hazırlıq dərslidir...

**Baş leytenant
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"**

İdman

Sumo güləşçilərimiz
Macarıstandan 13 medalla
qayıdırlar



Azərbaycanın sumo güləşçiləri Macarıstanın Erd şəhərində keçirilən beynəlxalq kubok yarışında 13 medal qazanıblar.

Yarışda 7 idmançı ilə təmsil olunan milli komandamız 3 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıb.

Böyükler arasında Camal Feyziyev 115 kiloqramdan dan yuxarı çəki dərəcəsində birinci, mütəq çəkide üçüncü yeri tutub. Sadiq Ağamaliyev (115 kq) bürünc, mütəq çəkide gümüş medala layiq görülüb. Xəyyam Abdullayev (70 kq) üçüncü yerlə kifayətlənib.

Gənclərin mübarizəsində Arif Şıxbabayev (100 kq) gümüş, Ramazan Bəxtiyarov (100 kq), Nihad Məmmədov (85 kq) və Rıfət Hacıyev (65 kq) bürünc medal qazanıblar.

A.Şıxbabayev və R.Hacıyev yeniyetmələr kateqoriyasında turnirin qalibi, R.Bəxtiyarov və N.Məmmədov üçüncü olublar.

Azərbaycan döyüşçüsü
Rafael Fiziyevin UFC-də növbəti
görüşünün vaxtı açıqlanıb

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevin UFC-də keçirəcəyi növbəti görüşün vaxtı açıqlanıb.



Təmsilçimiz martın 18-də İngiltərənin paytaxtı Londonda 286 nömrəli turnirində gücünü sınayacaq.

Turnirin əsas döyüşündə R.Fiziyevin rəqibi ABŞ idmançısı Castin Qeyci olacaq.

Qeyd edək ki, R.Fiziyevin ötən il Rafael Dos Anosa qalib gəlib, C.Qeyci isə Çarlz Oliveyraya (hər ikisi Braziliya) udzub.


Stend atıcılığı üzrə millimiz
Mərakeşdə üçüncü olub



Stend atıcılığı üzrə Azərbaycan millisi Mərakeşdə keçirilən dünya kuboku yarışında bürünc medal qazanıb.

Fuad Qurbanov, Cavid Həsənov və Emin Cəfərovdan ibarət dairəvi stend komandası mütəbər turniri üçüncü pillədə başa vurub.

Nəriman Abbasov "Naiza Fighting Championship"də mübarizə aparacaq



Azərbaycanın və "Qəbələ" idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü keçirəcək. Yüngül çəkide mübarizə aparacaq MMA idmançısı "Naiza Fighting Championship" turnirində mübarizə aparacaq.

29 yaşlı təmsilçimiz qazaxıstanlı Fanil Rafikovla görüşəcək. Bu döyüş martda baş tutacaq.

Yüngül çəkide "AMC Fight Night"da çempion titulumun sahibi olan N.Abbasov peşəkər karyerasında 32-ci döyüşü çıxacaq. Onun hesabında 27 qələbə var.

Otuz yaşlı F.Rafikov 27 döyüş keçirib. "Naiza"-nın sabiq çempionu 21 dəfə qalib gəlib.

**AZƏRTAC-ın
materialları əsasında**

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Abdullayev Fəil Söhrab oğluna məxsus AD № 0046191 nömrəli şəxsi vəsiqə itdiyi üçün etibarsız sayılır.

Baş redaktorun müavini kapitan Məhəmməd NƏSİRLİ	Telefonlar Baş redaktor: (012) 510-71-97 (faks); Baş redaktorun müavini: (012) 510-64-27; Məsul katib: (012) 510-71-98; Məktublar şöbəsi: (012) 510-64-28.	Ünvanımız Bakı şəhəri, akademik Şəfaət Mehdiyev küçəsi 144. "Qızıl Şorq" hərbi şəhəri	Növbətçi baş leytenant İbrahim MƏMMƏDBƏYOV	Qəzetin hesabı Nərimanov Rayon Xəzinədarlığı Kod: 200189 VÖEN: 1500428611	Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur. "Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində sahifələndirilərək "Hərbi Nəşriyyat"ın mətbəəsində hazır diapozitivlərdən çap olunur. Əlyazmalarla rəy verilmir, təqdim edilən yazılar müəlliflə qaytarılır. Qəzeti mod.gov.az sayından oxuya bilərsiniz.	Lisensiya № 361 Sifariş № 35 Nüsxə 4661
--	---	--	---	---	---	---